



Asəf Zeynallı - 100

Azərbaycan romansının banisi

Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu il aprelin 5-də Dərbənd şəhərində yoxsul ailədə anadan olmuşdur. O, ibtidai təhsilini Dərbənd realnı məktəbində almışdır. 1920-ci illerin əvvəlində Bakıya köçmüştür.

Bakıda A.Zeynallı hərbi məktəbə daxil olmuş, ilk dəfə musiqi alətində-klarinetdə çalmağı da burada öyrənmiş, musiqi nəzəriyyəsi üzrə keçilən fənlərlə maşğul olmuşdur.

1926-ci ildə tələbə adı qazanmışdır. O əvvəlcə Konservatoriyanın orkestr fakültəsində (truba) oxumuş, sonra isə bəstekarlıq fakültəsinə keçmişdir. Müəllimləri Ü.Hacıbeyov, L.P.Yablono, V.V.Karagiçev olmuşdur. Ü.Hacıbeyov gelecek bəstekarın yaradıcılıq simasının formalaşmasına böyük təsir göstərmüşdür.

Bəstekar əsərlərinin çoxunu təhsil illerində yazılmışdır. Bunlardan fortepiano üçün "Cabargah", skripka üçün "Muğamsayağı" pyesini, xalq mahnısı əsasında iki violençel və fortepiano üçün "İki fuq"uñ göstərmək olar.

1920-ci illerin axırında A.Zeynallı Azərbaycan Tənqid-tebliğ teatrının musiqi şöbəsinin müdürü vəzifəsinə təyin olunmuşdur. 1920-ci illerin sonu-1930-cu illərin əvvəlində özüün en meşhur əsərlərini - "Ölkəm", "Sual", "Seyran", "Çadra", "Sərhədçi" romanslarını yazmışdır. Eyni zamanda "Səndən mənə yar olmaz", "Araz" və s. bu kimi mahnıları nota köçürmüş, səs və vocal ansambl üçün işləmişdir.

1930-cu illerin əvvəlində o, Konservatoriyanın yaradıcılıq bölüməsinə rəbbərlik etmiş, Azərbaycan Proletar Musiqiciləri İttifaqının (APMI) başçısı olmuşdur.

Asəf Zeynallı bir sira dram tamaşalarına musiqi tərtibatı vermişdir. C.Cabbarlının "Sevil", Yanovskinin "Qəzzəb", Kirşonun "Şimal küleyi", C.Xəndannın "Gizli el", Ə.B.Hamidin "Hind qızı", S.Rüstəm və H.Nəzerlinin "Yanğın" və s. pyeslərinə musiqi yazmışdır. Bu pyeslərə yazılmış musiqinin ayrı-ayrı hissələrindən 2

hissəli "Fraqmentler" süitasını bəstekar Konservatoriyanı bitirdikdən sonra işləmişdir. ("Fraqmentler" in ikinci süitası bəstekarın ölümündən sonra onun müəllimi L.P.Yablono tərəfindən orkestralşirilmişdir. O, 1931-ci ildə Leninqrada gedib orada Azərbaycan bestekarlarının əsərlərindən ibarət konsert təşkil etmiş və Azərbaycan musiqisinə haqqında məruzələr çıxış etmişdir.

İlk milli fortepiano musiqi əsərlərinin meydana çıxmamasında Asəf Zeynallının müstəsna xidməti olmuşdur. Mehəz o, ilk dəfə milli folklor yaradıcılığından əməli şəkildə istifadə edərək klassik Avropa fortepiano musiqisinin ənənələri ilə Azərbaycan xalq musiqisinin səciyyəvi cəhətlərini birləşdirmişdir.

A.Zeynallı Azərbaycan musiqi mədəniyyəti tərəfində bir sira yeni janrı (milli romans və s.) yaradıcısı kimi tanınmış, simfonik, kamera, vocal və instrumental əsərlər bəstələmişdir.

Bəstekarlardan Q.Qarayev, S.Hacıyev, T.Quliyev, Z.Bağırıv onun sinfində oxumuşlar. A.Zeynallı "İbtidai not savadı" dərsliyinin müəlliflərindəndir.

A.Zeynallının "Uşaq süütası" Azərbaycanda uşaqlar üçün və uşaqlar haqqında yazılmış ilk musiqi nümunəsidir. O, xalq musiqisinin toplanması, nota köçürülməsi və işlənməsi sahəsində də faydalı iş aparmışdır. 50 xalq mahnısını nota almışdır.

Səfərlərində birində yatalaq xəstəliyinə tutulan gözel sənətkar 1932-ci il dekabrın 27-də Bakıda vaxtsız vəfat etmişdir. Onun qoyub getdiyi irs Azərbaycan musiqi mədəniyyətinin təşəkkülü və inkişafına böyük təkan vermişdir.

● Nailə ALİŞOVA